



TARİFLƏR	
4.1.1. Kartlar üzrə birdəfəlik xidmət haqqı:	
XalqKart Petrol MC World	15 AZN (Bakı/Sumqayıt filiallarında 300 AZN digər filiallarda 200 AZN ilkin mədaxillə pulsuz)
XalqKart Cashback Visa Rewards	15 AZN (Bakı/Sumqayıt filiallarında 300 AZN/USD/EUR/GBP digər filiallarda 200 AZN/USD/EUR/GBP ilkin mədaxillə pulsuz)
Xidmətlər:	
4.3.1. “Card to Card” əməliyyatı üzrə vəsaitlərin köçürülməsi	
- Xalq Banka məxsus kartlar arasında - Ölkədaxili banklara məxsus ödəniş kartlarına: - Ölkəxarici banklara məxsus ödəniş kartlarına:	Pulsuz XalqOnline tətbiqi vasitəsilə ölkədaxili banklara məxsus ödəniş kartlarına aylıq 3 000 AZN-dək (və ya ekv.dək) – pulsuz; XalqOnline-da 3 000 AZN-dən və ekv.dən yuxarı məbləğli köçürmələrdə və ATM-lərdə köçürmələrdə 0.5 %, min. 0.20 AZN/USD/EUR/GBP 1 %, min. 5 AZN/ 3USD/EUR/GBP
4.3.2. Kartın itirilməsi, oğurlanması, yararsız hala düşməsi və ya digər hallarda yeni kartın təqdim olunması:	pulsuz
4.3.3. Ticarət və xidmət məntəqələrində kartın istifadəsi	0 %
4.3.4. Silinmiş məbləğə əsassız etirazın bildirilməsi (ümumi müraciət üzrə)	20 AZN
4.3.5. Kartın statusunun dəyişdirilməsi (müvəqqəti bağlanması, ŞEN- kodun bərpası)	pulsuz
4.3.6. ŞEN kodun dəyişdirilməsi (hər dəyişmədə) ¹²	0.50 AZN
4.3.7. ŞEN-kodun yaradılması (PIN Set)	pulsuz
4.3.8. ŞEN-kodun ləğv edilməsi (Erase PIN) ¹³	2 AZN
4.3.9. Azərbaycan Respublikasının ərazisində gömrük rüsumlarının ödənilməsi	0.2 %, min. 0.40 AZN/USD/EUR/GBP
4.3.10. Kommunal ödənişlər	pulsuz
4.3.11. Mobil operatorların xidmətlərinə görə ödənişlər	pulsuz
4.3.12. “Unique” tipli əməliyyatlar (kazino, mərc oyunları)	5 %, min. 6 AZN/6 USD/5 EUR/GBP
4.3.13. SMS məlumatlandırma ¹ xidməti üzrə ²	2.00 AZN (aylıq)
4.3.14. Mobil Bank xidməti üzrə	pulsuz
4.3.15. Cash to any card – Ödəniş kartına “Cash in” tipli ATM vasitəsi ilə mədaxil ³	pulsuz
4.3.16. Nağd vəsaitin çıxarılması ⁴	
- ASC “Xalq” Bankının ATM və şöbələrindən⁵ - Digər ölkədaxili bankların ATM və şöbələrindən⁶ - Xarici bankların ATM-dən⁷ - Xarici bankların şöbələrindən⁷	XalqKart Petrol və AZN valyutalı XalqKart Cashback kartları üzrə - aylıq 1000 AZN-dək komissiyasız, daha çox məbləğdə 0.5 %, min. 0.4 AZN; USD/EUR/GBP valyutalı XalqKart Cashback kartları üzrə - aylıq 500 USD/EUR/GBP-dək komissiyasız, daha çox məbləğdə 0.5 %, min. 0.4 USD/EUR/GBP 1.5 %, min. 1.6 AZN/2 USD/1.6 EUR/GBP 1.5 %, min. 3.5 AZN/3.5 USD/3 EUR/GBP 1.5 %, min. 6 AZN/6 USD/5 EUR/GBP
4.3.18. Cash by code – ATM və ya Mobil Bank vasitəsi ilə vəsaitlərin göndərilməsinə görə xidmət haqqı⁸	
- ATM vasitəsilə: Vəsaitlər eyni bir bankın ATM-dan göndərildikdə və çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş kartından - Mobil Bank vasitəsilə: Vəsaitlər ASC “Xalq” Bankının ATM-dan çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş	1%

kartından					
- ATM vasitəsilə: Vəsaitlər fərqli bankların ATM-dan göndərildikdə və çıxarıldıqda, vəsaitləri köçürəbn şəxsin ödəniş kartından - Mobil Bank vasitəsilə: Vəsaitlər digər bankların ATM-dan çıxarıldıqda, vəsaitləri köçürən şəxsin ödəniş kartından				1.5%	
4.3.19. Kart hesabının valyutasından fərqli valyutada əməliyyata görə konvertasiya					
Ölkədaxili: - ATM və POS Cash - Cash-in - Cash by Code - Cash to Any Card - Card to Card - Onlayn kredit ödənişi				0.5 %	
Ticarət məntəqələrində əməliyyatlar				0.5 %	
Ölkəxarici: - ATM və POS Cash - Onlayn kredit ödənişi - Ticarət məntəqələrində əməliyyatlar - Card to Card				0.5 %	
Karta mədaxil					
- Xalq Bankın bütün filiallarının kassasından mədaxil - Xalq Bankın Cash İn tipli ATM-lərindən mədaxil (Yalnız AZN,USD,EUR valyutasında olan hesablara mədaxil etmək mümkündür.¹¹) - eMANAT ödəmə terminalından mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkündür.) - MilliÖn ödəmə terminalından mədaxil (Terminalda yalnız AZN,USD,EUR valyutasında olan hesablara eyni valyutada mədaxil etmək mümkündür.) - EPUL ödəmə sistemi vasitəsilə mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkündür.) - KorpoN ödəmə terminallarından mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkündür.)				komissiyasız eyni valyutada mədaxil komissiyasız, fərqli valyutada mədaxil 0.5% Aylıq mədaxil >5000 AZN/USD/EUR olduqda - 0.6%; Aylıq mədaxil <=5000 AZN/USD/EUR olduqda – Pulsuz 1 AZN 0.3%	
4.4-2. Xalqkart Petrol MC World və Xalqkart Cashback Visa Rewards kartları üzrə xidmətlər					
4.4-2.1. Kart qalıqına faiz hesablanması ^{9,10}				İllik 8%*	
4.6. ⁸ Ödəniş kartları üzrə limitlər					
Kartın növü	Kart üzrə günlük maksimal əməliyyat limiti			Kredit xəttinin minimal məbləği	Kredit xəttinin maksimal məbləği
	Ticarət məntəqələrində nağdsız hesablaşma zamanı	Yerli və beynəlxalq banklara məxsus POS-terminallar vasitəsi ilə nağd vəsaitlərin çıxarılması zamanı	ATM vasitəsi ilə nağd vəsaitlərin çıxarılması zamanı		
Xalqkart Petrol MC World	5000 AZN	5000 AZN	3000 AZN	-	25 000 AZN
Xalqkart Cashback Visa Rewards	5000 AZN/USD/EUR/GBP	5000 AZN/USD/EUR/GBP	3000 AZN/USD/EUR/GBP	-	25000 AZN/USD/EUR

*30.06.2026-dək

- SMS məlumatlandırma xidmətinə istənilən mobil rabitə operatorunun abunəçisi olan ödəniş kartı sahibləri qoşula bilər. Bu xidmətindən istifadə ilə bağlı Müştərilərə göndərilən SMS-lərə görə mobil rabitə operatorları tərəfindən xidmət haqqı tutulmur.
- Ödəniş kartın itirildiyi, oğurlandığı, məhv olduğu, müddətinin bitdiyi və ya digər hallarda sifariş verilmiş hər bir yeni kart üzrə SMS məlumatlandırma xidmətinə qoşulmağa görə yenidən xidmət haqqı ödənilir.
- Müvafiq əməliyyatın yalnız AzeriCard Prosessinq Mərkəzi tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- ASC “Xalq” Bankına məxsus filial, ATM və POS-terminal şəbəkələrində GBP valyutasında nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatları həyata keçirilmir.
- Ödəniş kartı üzrə vəsaitlərin nağdlaşdırılması və mədaxil edilməsi imkanı Xalq Banka məxsus filial və ATM şəbəkələrində yalnız AZN/USD/EUR valyutalarında mövcuddur.
- Müvafiq əməliyyatın yalnız AzeriCard Prosessinq Mərkəzi tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- Müvafiq əməliyyatın ölkə xaricində aparıldığı və ya ölkə daxilində AzeriCard Prosessinq Mərkəzindən fərqli olan digər prosessinq təşkilatı tərəfindən emal olunduğu hallar nəzərdə tutulur.
- Cash by code xidməti vasitəsi ilə vəsaitlərin çıxarılması zamanı xidmət haqqı tutulmur. Xidmət üzrə birdəfəlik maksimal əməliyyat limiti 500 AZN/USD müəyyən olunur.
- Əməliyyat gününün sonunda kart qalıqına faizlərin hesablanması üçün minimal məbləğ – 300 AZN, maksimal məbləğ – 2000 AZN müəyyən olunur. Minimal limitdən az, maksimal limitdən çox olan məbləğə faiz hesablanmır.
- Kart qalıqına faizlər gündəlik hesablanır. Gündəlik hesablanmış faizlər cari təqvim ayının sonuncu iş günü kart hesabına köçürülür.
- EUR əskinası qəbul edilmir.
- Bu xidmət yalnız ATM-lərdə mümkündür.
- Bu xidmət XalqOnline tətbiqində və Bankın filiallarında mümkündür.